

Yubileyalar**XX əsr ədəbi gedisatının şahidi****Şirindil Alishanlı**

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: shirindil_alishanov@yahoo.com

Bir neçə il öncə professor Abbas Zamanov haqqında televiziya verilişindəki çıkışından bir episod yaddaşımı həmşəlik həkk olunub: Abbas Zamanov tuncdan tökülmüş abidə idi. Bunun mənəm hafızəmdə yaşarlığımı isə həyatdan vaxtsız köçmiş ezziz dostum, professor Kamran Əliyevin somimiyat dolu baxışları ilə müsəyiat olunan və yüksək dəyər verdiyi qiymət ehtiva edir. Abbas müəllimin böyük tatar şairi Musa Cəlilin aşağıdakı ifadəsini məqalələrində bir neçə dəfə misal gətirmişdir: "Ela yaşa ki, öləndən sonra ölmə!" Bu müdrik kəlam elə Abbas müəllimin öz boyuna biçilmişdi. O, sağlığında canlı əfsanəyə çevrilmişdi. Mərdlik, cəsarət simvolu kimi müasirlərinin etiqad göstərdiyi köhnə kişilərində idi.

Abbas müəllimin bütün tədqiqatlarını yenidən nəzərdən keçirdim, iibratımız tarixi faktları, onların sənətkar taleyində və yaradıcılığında rolü mani təkrarən bu araşdırılmalara qaytarı. Abbas müəllimin XX əsr klassiklərinin tarixi-ədəbi səlnaməsini yaradan bir ərsin müəllifidir. O, Mirzə Cəlil və M.Ə.Sabirən başlayaraq Ə.Müznibə, Ə.Nazimə qədər, C.Cabbarlı, Səməd Vurgun, M.Müsfiq, M.Cəlal, R.Rza, İ.Əsfandiyevdən Nəbi Xəzriyə, B.Vahabzadəyə, F.Hüseynova qədər sələfləri, yaşıdları, tələbələri haqqında konkret ədəbi-bədii sənədə əsaslanan çoxsaylı məqalələrdə real fakt, mətn, bunların tarixi-ədəbi zəminini irəli sürülən mülahizələrin başlıca meyarıdır. Bu gün XX əsr kimi mürəkkəb tarixi ədəbi prosesin hadisələrini, onları təmsil edən ədəbi şəxsiyyətlərin və ictimai xadimlərin xalqın vətəndaşlıq tarixindəki xidmətlərini obyektiv dəyərləndirməkdə Abbas müəllimin dövriyəyə gətirdiyi arxiv materialları və şəxsi müşahidələri bir çox "həqiqətlər" i təshih verməyə istinad verir.

Sabırşunaslığın banilərindən hesab olunan Abbas Zamanovun XX əsrin əvvəlindən 90-ci illərə qədərki tarixi dövrün ədəbi şəxsiyyətləri, onların vətəndaşlıq nümunəsi olan fəaliyyətlərinə verdiyi dəyərin əsasında onun fitnəsi yədiyi bir meyar vardi: vətən və xalq namına yaşamaq, yaratmaq missiyası.

Professor Abbas Zamanovun ədəbi ərsin tədqiqi və dəyərləndirmə konsepsiyasının mahiyəti Yaşar Qarayev tərəfindən obyektiv və yüksək nəzəri ümumiləşdirmə mövqeyində obrazlı şəkildə ifadə olunmuşdur: "A.Zamanovun bütünlükdə şəxsiyyəti, alimlik və vətəndaşlıq fəaliyyəti bir ehtirasın nuruna qərq olub: mənəvi yaddaşın, varislik hissini! İnsanları, nəsilləri və əsərləri bir-biri ilə görüşdürən köprü burada zamanla zaman yox, yaddaşla yaddaş arasında.

....Həmin əsərləri o, təkcə ədəbi abidə və bədii matr kimi yox, mənəviyyatımızın bir parçası kimi, bədii yaddaşın ərazisi və dünyası kimi öyrənir. Tədqiq etdiyi dövrlə, klassiklərə qədər qaynayıb qarışır ki, A.Zamanovun öz surətini da biz onun özünün müasirlərindən daha çox Sabirin, Mirzə Cəlilin, Hüseyin Cavidin müasirləri arasında təsəvvürümüze gətiririk".

Abbas müəllimin tədqiqatları, xatirələri öz səlfələri ilə yanaşı, onun özünün və müasirlərinin obrazını yaradır. Bu ədəbi-tarixi salnamədə Sabir gülür, ağlayır, "satirik, fəlsəfi poeziya ustalarından biri kimi yeni nəsillərə qovuşdurulur. O, "Yaşasın şəhriyari hüriyyət" müəllifinin yaradıcılığının səriştəli təhlili zamanı Sabir satirasını "fəlsəfi satira" kimi səciyyələndirməklə haqlı idi: "Sabir uzaqgörən, ağı qaradan, yaxşını pisdən, doğrunu yalandan ustalıqla seçən həssas bir filosof idi".

Abbas müəllimin əksər tədqiqatlarında, xatirə və qeydlərində öz müasirlərinə tanış olmayan faktlarla, dəqiq müşahidələrlə rastlaşırıq. Onun doktorluq dissertasiyası – "Sabir və müasirləri" ilə indi yazılın oxşar tədqiqatları müqayisə edəndə ədəbiyyatşunaslıq sahəsindəki zəngin təcrübəyə yenidən qayitmaq zərurəti ortaya gəlir. Bürokratik iş əsulundan, yazı tərzindən uzaq, yiğcam, Sabir sənəti, şəxsiyyəti, tədqiq tarixi haqqında təsəvvür yaradın bətədinqatda əlavələr kimi verilmiş məqalə və xatirələrin şəhəri əsərə artırılsayıd? həcm iki-üç dəfə şıxərdi. Kitabın monoqrafiya bölümü qədər də bu məqalə və xatirələrin əhəmiyyəti vardır. Professor Mir Cəlal bu əsərin nəzəri-praktik əhəmiyyətini dəyərləndirirək yazırı: "Abbas Zamanovun dissertasiyasının yalnız böyük inqilabçı demokrat şair M.Ə.Sabirin qoyub getdiyi zəngin bədii ərsin tədqiqi sahəsində deyil, ümumiyyətlə XX əsr ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyət vardır".

Abbas müəllimin nəzəriyyəçi deyildi, mança, bu iddiada da olmamışdır. Lakin onun təhlil məntiqi istər-istəməz elmi-nəzəri ümumiləşdirmələrə əsas yaradır. Ənənə və təsir problemləri şəhər edərkən milli ədəbiyyatın öz daxili inkişaf məntiqinə əsaslanır, Azərbaycanda ictimai-siyasi düşüncənin inkişaf özülliyyətə əsaslanır. Füzuli-Sabir ideya-poetik keçidinin mahiyyətini ".lirk Füzuli ilə satirik Sabirin XX əsrde əl-ələ verməsini" ilk dəfə şəhər edənlərdən biri, bəlkə də birincisi Abbas Zamanovdur. "M.Ə.Sabir və Molla Nəsrəddin" məqaləsində bu mövzuda mübahisələrə yekun vuran dəqiq fikir: "Sabir-Molla Nəsrəddin, biri olmasayıd, digəri də olmazdı".

Abbas müəllimi oxuduqca XX əsr Azərbaycan ziyanlı mühüritini təmsil edən, mədəniyyətin və ictimai fikrin görkəmli simaları haqqında ya iibratımız bir xatirə-müşahidənin, ya da tutarlı bir dəyərin şahidi oluruq. Mirzə İbrahimov haqqında çox yazılıb, bundan sonra da yazılacaq, onun ədəbiyyat adımı, ictimai xadim kimi fəaliyyətinin yeni qatları üzə çıxacaq. Mənə elə gəlir ki, Abbas müəllimin "Pərvənə kimi" məqaləsindəki aşağıdakı fikir galəcək tədqiqatçılar üçün M.İbrahimov şəxsiyyəti ilə sənəti vəhdətdə öyrənməyin ən səməralı yol olduğunu təsdiq edəcək: "Xalqın səadəti, tərəqqisi, dünə-

ni, bu günü, sabahı yaziçı Mirzə İbrahimovun ictimai-siyasi fəaliyyətinin mənə və məzmununu təşkil edir. Bu illərdə xalqımızın mədəni inkişafında, ictimai-siyasi həyatında elə bir böyük və ya kiçik hadisə olmamışdır ki, biz Mirzəni onun mərkəzində görmeyək. Mirzənin tərcüməyi-hali xalqın tərcüməyi-hali ilə elə qaynayıb qarışmışdır ki, onları bir-birindən ayırd etmək qeyri-mümkündür".

Prof. A.Zamanov Mirzə İbrahimov yaradıcılığını olan diqqəti qədər də M.Cəlal, F.Qasızməzadə, Əli Sultanlı, C.Cəfərov, R.Rza, S.Rüstəm, M.Arif və bir çox müasirlərinin ədəbi prosesə götərdikləri yeni mövzü və obrazlar, xalqın tərəxi tələyi ilə bağlı məqamlar haqqında aydın, səmimi bir tonda, anlaşıqlı bir üslubda söz aqır. Sənətkar tələyinin bir "məqəmdən", bir "müləhizədən", bir "mövqedən" asılılığı onun xatirələrində çoxsaylı faktlar fonunda aydın müşahidə olunur. Kiçik bir xatırə yazısında klassik filologianın mahir tədqiqatçısı və onu tədris edən prof. Əli Sultanlının ədəbi portretini yaradır: "O sadəcə olaraq mühəzirə oxumurdu, bu zaman professor da, tələbələr də Hamletin fəciəsini yaşayırlar".

Abbas müəllimin öz müasirlərinin də ədəbi uğurlarına eyni həssaslıqla yanaşırı. 1978-ci il mayın 6-da "Kommunist" qəzetində dərc olunmuş "Mir Cəlal: müəllim, alim, yaziçı" adlı məqaləsində öz qələm yoldaşının XX əsr ədəbi fikrində hekayə janının inkişafındaki rolunu qısa və sərrast ifadə edir: "Bir hekayəçi kimi Mir Cəlal heç kəsə oxşamır". "Bir gəncin manifesti" romanı haqqında, onun həyatı, ictimai-siyasi gerçəkliliyi bədii reallığa çevirmə prosesində yazıcının poetik ustalığı öna çəkilib: "Ədib yeni romanında tipik suratlər qalereyası yaradıb, onların daxili aləmini, arzu və istəklərini, güclü və zəif cəhətlərini son dərəcə konkret, maraqlı üslub və sırrın bir dil ilə təsvir edib, poetik yüksəkliyə qaldırmışdır. Müəllifin mahiranı bədii ümumiləşdirmələrini də buraya əlavə etsək, qeyd-şərtsiz deyə bilərik ki, "Bir gəncin manifesti" tək bir gəncin manifesti deyil, ümumiyyətlə, o dövrə əsərat dünyasına qarşı mübarizə aparan, zülm və istismar zəncirlərini qırıb atan gənc nəslin manifestidir".

Abbas müəllimin ictimai-siyasi xadimlər – M.Ə.Rəsulzadə, Vəli Axundov, Şixəli Qurban-

nov, N.Hacıyev haqqında mülahizələri həyatın hər üzünü görmüş müdrik ağsaqqalın mövqeyidir. 80-ci illərin ikinci yarısında klassiklər, ictimai xadimlərə münasibətdəki "inqilabçılıq", siyasi ifratlar Abbas müsləməni bərk narahat edirdi. 1992-ci ildə "Xalq qəzeti"nə verdiyi müsahibədə deyirdi ki, Bakıda M.Ə.Rəsulzadənin, Ömər Faiqin abidəsini görmək istəyir. Xüsusən N.Nərimanova qarşı hücumlara cavab olaraq qeyd edirdi ki, "Üzeyir bəy Nərimanovun sayəsində sağ qalıb. O, minlərlə ziyalımızı ölümdən, sūrgündən qurtarıb. İndi çoxları Nərimanov haqqında insafsızcasına danışırlar".

Abbas müəllimin xatır-məqalələrində Abdulla Şaiq, Camo Cəbrayılbəyli, M.Müşfiq, Əli Sultanlı, C.Cəfərov, Qulam Məmmədli, Rəsul Rza, N.Rəfibəyli və bir çoxları haqqında şahidi olduğu faktlara, şəxsi müsahidələrinə əsaslanan fikirləri bu gün XX əsrin zəngin ədəbi-mədəni mühiti haqqında təsəvvürümüzün sərhədlərini genişləndirir. Ədəbi-ictimai mühitdəki mübahisələrin, dərişmaların yeni qatlarmı görməyə yardımçı olur. "XX əsr ədəbiyyatı məsələləri" seriyasından M.Müşfiqə hər olunmuş cilddə "Mikayıl Müşfiq ədəbi-nəzəri fikrin yaddaşında" başlıqlı məqalə və xatirələri də çap etdir. M.Müşfiqin heç kimə bənzəməyən xarakteri, temperamenti haqqında oxuduqlarım öz yerində, ancaq Süleyman Rəhimovun "Borandan-bahara" məqəlesi onun obrazını gözlərimin öününe gətirdi. Çılğın, fikrini dərhal üzə deyən, haqq-ədalət carşısı Mikayıl Müşfiq haqqında Abbas müəllimin şahidi olduğu, "Gənc işçi" qəzetində baş vermiş bir əhvalatın özü də M.Müşfiqin xarakteri haqqında təsəvvürləri xeyli zənginləşdirir. "Gənc işçi" qəzetindəki ədəbi-ab hava haqqında kiçik bir epizod o dövrün ədəbi münasibətləri, ədəbi mühiti, sənətkar şəxsiyyəti haqqında bilgiliyi artırır. M.Müşfiq, R.Rza, S.Rəhman və Əbdülbəqisin iştirak etdiyi "ədəbi müzakirə" barədə A.Zamanovun xatirəsinin mətnini olduğu kimi oxuculara təqdim etməyi lazımlı bildim. "Onların belə bir zarafatı yadına gəlir. Əbdülbəqi Fövzinin oxuduğu, yeni şeirində "oxuduqca adəmin oxusu gəlir" misrası var idi. Şeiri oxuyub qurtarandan sonra Rəsul gülümsəyə-gülümşəyə soruşdu:

- Fövzi, "oxusu" nə deməkdir?

Onun əvəzinə Müşfiq cavab verdi:

- "Oxusu" sözü Fövzinin kəlmə fabrikasında yenica buraxılıb, buna görə hələ bizi gəlib çatmayıb.

Fövzi əsəbləşdi, mərəkə qopdu. O, araver-mədən dənişir, getdikcə daha da əsəbləşirdi. Rəsul onun sözünü kasərək dedi:

- Ay Fövzi, məm özüm də inadam, ancaq sənən kimisini görməmişəm. Mübahisə zamanı haqsız olduğumu duyuqdə etiraf etməkdə çətinlik çəksəm də, dilimi qoyuram qarnıma. Müşfiq yənə zarafata keçdi:

- Onun dili uzundur, qarnıma yerleşmir".

Müsasir tənqid və ədəbiyyatlaşdırılmışımızda sənətkar şəxsiyyəti, onun tərcüməyi-hali ilə sənəti arasındaki qırılmaz bağları yerində görmək, ədəbi-bədii matniñ mənzərəsində onun yerini təyin etmək yaradıcılıq psixologiyasının öyrənilməli tərəflərindəndir. Mövcud tədqiqatların əksində yazıçı tərcüməyi-hali quru rəqəmlərlə, vəzifə və titulların sadalanmasından çox da uzağa getmir. Sənətkar və onun ərisi bütöv halda, bir-biri ilə möhkəm vəhdətdə öyrəniləndə ədəbi sözün gözənlənilməz, bəzən izah olunmayan tərəfləri üzə çıxır. Bu baxımdan klassiklər haqqında ailə üzvlərinin, həmkarlarının, sirdaşlarının xatirələri əvəzedilməz mənbədir. A.Zamanov uzun illər dostluq etdiyi R.Rzanın ədəbi-ictimai xidmətlərinin çox yiğcam, sərəst ifadə etmişdir. "Suriya safrəindən qayıdarkan o qurbət diyarda əbədiyyət yuxusuna dalmış Nasiminin məzarından xəbər gətirdi. ...İraqa gətdi, Kərkük xoryatlarını kösf etdi. ...Rəsul Kərkük xoryatları haqqındaki geniş tədqiqatı ilə folklorşunaslığımızın tarixində yeni bir səhifə açdı".

A.Zamanovun "Kişi şair", "Şixəli Qurbanov", "Cəfər Cəfərov", "Qulam Məmmədli", "Lətif Səfərov" kimi xatira sərgili yazıları XX əsr ədəbi-mədəni mühiti haqqında canlı səhbətə çevirilir. Abbas müəllimi oxuduqca ötən əsrin 40-50, 60-80-ci illər ədəbi gedisətinin iştirakçılarından biri olur, bənzərsiz insan talepleri, onların acılı-sirinli həyat yolu haqqında qiyəmtli bilgiliyalar alırsan. Onun xatira dəftərinə köçürüyü adı bir əhvalat, yerində deyilmiş söz ötən günlər, unudulmaz şəxsiyyətlər barəda etibarlı mənbədir. R.Rzanın prinsipiallığı, sözü üzərə deməyi və bunun ağırlarını çəkdiyi barəda çox ya-zılıb. Abbas müəllimin yaddasına həkk olun-

muş aşağıdakı nümunə də bu sıradandır: "Bir dəfə Cəfər Cəfərov (Cəfər onda Yazıçılar İtfi-qinin katibi idi) ona dedi:

- Ay Rəsul, hər gün bir düşmən qazanırsan, dilinin altına bir qırıq qənd qoysana!

Cəfərə cavab olaraq Rəsul Sabirin aşağıdakı misralarını xatırlatdı:

*"Yaşadıqça çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz."*

Abbas müəllimin müasirləri onun Azərbaycan ədəbiyyatının dünyada təbliği sahəsində gördüyü misilsiz xidmətlərinin şahidi olmuşlar. Bu haqda çox yazılıb, çox deyilib və bu əlaqələrin ədəbi-elmi dəyəri haqqında ciddi elmi tədqiqat aparılmalıdır. Onun yazışmaları ictimai-ədəbi məzmun daşıyan vətəndaşlıq ünvani idi. Abbas müəllimin ərisi keşiyində duran, onun ənənələrini davam etdirən akademik Isa Həbib-bəyli yazır: "Respublikamızda ən zəngin elmi mənzəz və ədəbi-tarixi xəzinalərdən biri də Abbas Zamanovun şəxsi arxividir. Nadir əlyazmalarдан tutmuş, yalnız xoşbəxt təsadüf nöticəsinə yeganə nüsxəsi mühafizə edilib qalan kitablar qədər, müxtəlif qıtalarən alınmış minlərlə məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək bu qeyri-adı arxivdə saxlanılan sənədlər takca bir nəfər vətəndaş alimin deyil, bütövlükda "Abbas Zamanov dövrünün tarixi öcerkləri" yazmaqdə əvəzedilməz mənbədir".

Abbas müəllim öz həmkarları, tələbələri, eləcə də minlərlə oxucu, vətəndaş üçün açıq adam idi. Abbas müəllim haqqında onun tələbələri Yaşar Qarayev, Hüseyn Kürdəoğlu və Tofiq Hacıyevin səhbətləri əsasında qəlbimdə yeniləməz bir kişinin obrazi yaranmışdı. Onu ilk dəfə evimizdə, 1966-ci il aprelin 16-da qardaşım Hüseynin müdafiə qonaqlığında gördüm. Masa-bayı akademik Ə.Sumbatzadə idi. Bir müddət sonra məclisi tərk edərkən öz missiyasını Abbas müəllimə tapşırıdı. Onun sakit-sakit danışlığı, məclisdəkilərin ona hörmət və ehtiramı yaddaşına əbədi həkk olundu. Altıncı sinif şagirdi üçün belə şəxsiyyətləri görməyin özü bir həyat dərsi idi. Kitabxanamızda ażılənib saxlanılan kitablardan biri, bəlkə də birincisi Abbas müəllimin avtoqrafi ilə qardaşımı hədiyyə edilmiş Sarı Aşığın S.Mümtaz tərəfindən nəşr olun-

muş kitabı idi. Şahidiyəm ki, Sarı Aşığı sevənlər bu kitabı aparar, surətini çıxardıb gətirirdilər.

Tale elə gətirdi ki, 6-cı sinida oxuyarkən gördüyüm prof. A.Zamanov BDU-nun filologiya fakultəsində oxuyarkən müəllimim oldu. V kursda 225 nömrəli məktəbdə pedoqoji təcrübə keçirdik. Çox savadlı, ədəbiyyat adımı Rona müəlliminin sinfində sınaq dərsi deməliydim. Dərsin mövzusu Natəvanın həyat və yaradıcılığı idi. Dərsin başlanmasına az qalmış Abbas müəllim başda olmaqla kafedranın müəllimləri məktəbə gəldilər. Sözün düzü, elə də həyəcanلامadım. Müəllimlərimizlətən beş illik ünsiyyətimiz bize çox şey bəxs etmişdi. Dərs qutardı, müəllimlər otağında müzakirədə sınıf müəllimi, eləcə də kafedradan gölənlər məni xeyli təriflədilər. Abdulla müəllim dedi ki, Abbas müəllim, bu oğlan Hüseyn Kürdəğlunun qardaşıdır. Abbas müəllimin cavabı qısa və konkret oldu:

- Onun buna dəxli yoxdur. Halal beşidir, gedədik.

80-ci illərin əvvəli idi. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi idim. Abbas müəllim direktorun otağı ilə üzbüüz divanda ylösleşmişdi. Hal-əhval tutduq. Dərhal Hüseyin səhhəti ilə maraqlandı. Bu məqamda ölümü ilə heç cür barışa bilmədiyim, dostum Kamran Əliyev Abbas müəllimə yanaşıdı. Onların arasında belə bir dialoq oldu:

- Kamran necəsən?

- Yaxşıyam!

- Vəli necədir? (rəhmətlik Vəli Nəbiyevi nəzərdə tuturdur)

- Yaxşıdır.

Mən üzünü tutub — Vəlini də elimizdən alındınız. (Vəli Qubadlıda iki il müəllim işləmiş, sevdiyi qızla ailə qurmuşdu)

Dədim ki, pis eləmadık ki, gözəl bir qız vərib ev-eşik yiyəsi etdir. Abbas müəllim Kamranı qayğı dolu bir intonasiya ilə dedi ki, Vəliyə də denən, pul-zad lazım olsa, gəlsin.

Səhbətə qoşulub dedim ki, Abbas müəllim, Naxçıvana Laçından keçib gedirsiniz, nə olar mənə də bir az pul verin. Abbas müəllimin üzü turşuması bir təbəssüm qondur.

- Sən şulux adamsan, əyənə dur!

Neçə gündür Abbas müəllim haqqında bu yazımı tamamlamaq istəyirəm. Ancaq yazı stolumun üstünə düzülmüş kitablarımı vərəqlədikcə başqa bir aləmə qayıdırıram. İlahi, insan hansı məşəqqətlərə dözərmış, insan necə sinmazmış! Abbas müəllimin həyatı XX əsr Azərbaycan

ədəbi-ictimai fikir tarixinin bir şəxsiyyatın timsalında cəmlənmiş təcəssümüdür. XX əsr Azərbaycan xalqının tarixi taleyini bütün tərəfləri ilə, Abbas müəllimin bədii obrazı fonunda ortaya qoyan istedadlı qələm əhlinin sorağındayıq.